

Gənc tədqiqatçılar

FİKRET ƏMIROVUN FORTEPIANO YARADICILIĞINDA AŞIQ MUSIQISİNİN ÜSLUB ƏLAMƏTLƏRİ

Sevinc QULİYEVA

Melum olduğu kimi, Azərbaycan fortepiano musiqisində aşiq musiqisi ilk əvvəl kiçik formalarda - yəni, fortepiano miniatürü janrında özünü göstərmüşdür. Kiçik formalarda aşiq musiqisinin icmali göstərir ki, aşiq musiqisinin milli məqam-intonasiya arsenalının səciyyəvi xüsusiyyətləri Azərbaycan bəstəkarlarının fortepiano əsərlərində müxtəlif üsullarla işlənilmişdir.

Folklorla - milli-xarakterik zəmin əsasında, aşiq yaradıcılığı ilə six elaqədə inkişaf edən fortepiano miniatürü melodiki cəhətələrin bolluğu ilə seçilir. Aşiq musiqisinin tətbiqi Azərbaycan fortepiano musiqisində janr dairesinin, müxtəlif forma və yazı üsullarının istifadəsi dairesini genişləndirmişdir. Öz mənbəyini folklor musiqisindən götürən bu janrın tətbiqi əvvəlcə kiçik formalardan tədricən fortepiano konserт janrinə qədər doğru yüksəlmüşdir.

Fortepiano miniatür janrında aşiq musiqi növlərinin tətbiqi bir sira yaddaşqan instrumental pyeslərdə ifadesini tapmışdır. Bu instrumental pyeslər əstar qavriş, əstarə de ifaçılıq baxımında sadədən mürekkeb formalara qədər əhəmiyyətli bir yol keçmişdir. Bu cəhəti Azərbaycan fortepiano musiqisinin tarixinə ekskurs edərən Fikret Əmirovun fortepiano miniatürlerine bariz nümunə olan uşaq silsilələrini nəzərdən keçirdikdə aydın görülür.

F.Əmirov uşaq və yeniyetmələr üçün fortepiano silsilələrini XX əsrin 50-ci illərdən başlayaraq meydana getirmişdir. Ümumiyyətlə 50-60-ci illər Azərbaycan bəstəkarlarının qarşısında duran məsələlərdən biri də sağidlər üçün nəzərdə tutulan fortepiano adəbiyyatını məzmun və ifadə vasitələri ilə zənginləşdirmək idi.

Tədqiqatçı T.Seyidov özünün "Razvitie janrov azerbaydzhanskoy fortepiannoy muziki" kitabında qeyd edir ki, "Azərbaycan bəstəkarlarından F.Əmirov uşaq

pedagoji repertuarına əhəmiyyətli dərəcədə maraq göstərək, bu illər uşaq və yeniyetmələr üçün fortepiano musiqisine müraciət edir. F.Əmirovun "12 miniatür" (1954) və "Uşaq lövhələri" (1957) uşaqlar üçün yaranmış fortepiano musiqisinin klassik nümunələri sırasında durur" (1).

F.Əmirovun uşaq silsilələri uşaq tədris repertuarının əsas bünövrəsini təşkil edir. Bu əsərin musiqi dilində nəzəre çarpan ilk cəhət onun milli folklorla bağlılığıdır. Bu silsilədən "Aşıqsayağı" pyesi fortepiano miniatür janrı sahəsində aşiq istiqamətinin meydana çıxmışından bəhs edən ilk nümunələr sırasındadır.

Maraqlıdır ki, F.Əmirov fortepiano miniatür janrını zənginləşdirərək aşiq sənəti kimi epik janrı yüngüləşdirərək tətbiq etmişdir. Bu yolda ilk olan Əmirov özündən sonra bir çox bəstəkarların, o cümlədən Ə.Abbasov, E.Nazirova, X.Mirzəzadənin uşaq pyeslərində aşiqsayağı üçün yol açmışdır. Bununla da uşaq tədris repertuarına aşiq havalannın tətbiqini deqiq müəyyənləşdirmişdir.

"12 miniatür" silsiləsindən "Aşıqsayağı" parlaq ifadəsinə tapmış janrvari xarakterə malikdir. Məlumdur ki, Əmirov "12 miniatür" silsiləsində her bir pyesin başlığında musiqinin emosional əhval-ruhiyyəsi ilə səsleşən adlar irəli sürür. "Aşıqsayağı"da bəstəkar uşaq və yeniyetmələrin qavraya biləcəyi bir şəkildə aşiq musiqi obrazlarını deqiq konkretləşdirmişdir. Məhz bu cəhət hazırlı pyesi uşaqlar tərəfindən qarvanılması üçün maraqlı edir.

Allegretto grazioso tempində, h-moll tonallığında olan "Aşıqsayağı" pyesi ilk növbədə zəngin məqam müxtəlifiyyi ilə diqqəti celb edir. Xalq məqam-intonasiya əsaslarına bütün yaradıcılığı boyu qayğı ilə yanaşan Əmirov bu pyesdə de xalq musiqisinin məqam təşkililinin geniş imkanlarını yaradıcı surətde

ifadə edə bilmışdır. Pyesdə Əmirovsayağı gözlenilməz modulyasiyalar, daxili keçidlər bu silsilənin meydana çıxdığı uzaq 50-ci illərdəki kimi bu gün də öz taravəti və yeniliyini qorubub saxlamışdır.

"Aşıqsayağı"nın aşiq musiqisi ilə six elaqəsini göstərən cəhətlərdən biri də əsərin ritmik xüsusiyyətidir. Əmirov pyesdə 2/4 ölçüsündən istifadə edərək bu ölçü ilə müxtəlif ritmik şəkil və kombinasiyaları növbələşdirmişdir.

Fikret Əmirovun "Aşıqsayağı" pyesinde inkişafın başlıca hərəketvericisi faktorları bıra cəhətlərlə izah olunur. Bunlar - ifadeli melodik intonasiya, deqiq müəyyənlaşmış ritmik şəkil və əvvəldən sona qədər saxlanılmış faturalı xüsusiyyətlərdir.

Bəstəkar öz fortepiano pyeslerində Azərbaycan aşiq musiqi folklorunun səciyyəvi xüsusiyyətlərinə (melodiki inkişafın "h" səsi etrafında gəzmişsi, takrarlıq və variantlıq kimi prinsiplər) dayaqlanmışdır. F.Əmirovun fortepiano silsilələrində Azərbaycan musiqisinin təsadüf olunan milli məqamlar geniş tətbiq olunur. Bəstəkar məqam təşkilini ("Şur") tonaldaxili maraqlı yönəlmələrlə zənginləşdirir, eyni adlı məqamları qarşılaşdırır, məqamı yeni yüksəkliyə qaldırır.

"Aşıqsayağı"da musiqili-təmatik materialın intonasiya təşkilində aşiq sazının kökü ilə səsleşən səciyyəvi xalis kvarta və kvinta intervallarının paralel şəkildə növbələşmələri də maraq doğurur. Məhz bu üslub xüsusiyyətləri aşiq havalarının ifa tərzini təlqin edir. "Aşıqsayağı" pyesində kvarta-kvinta interval-

GÖNC TƏDQİQATÇILAR

lərinin geniş tətbiqi, virtuozi-improvizəli deyismələr (xüsüsən 1-6 - 7-10-cu xanələr) pyes boyu daxili aktivlik yaradır.

"Aşıqsayağı" fortepiano miniatüründə sade formadan (period) istifadə olunmuşdur. Pyesin homofon-harmonik fakturası öz başlanğıcını Azərbaycan xalq musiqisinin teksessli təbətiindən götürür. Pyesin obrazlı məzmununda hökm süren xalq janrvariyyətin ilkin mənbələri ilə əlaqə o dərəcədə yanıdır ki, bəstəkarın melodik əsləbunu milli xalq melodik intonasiyalardan ayırmış çatdırır.

Melodiya kimi harmoniya da kifayət qədər ifadə olub, bəstəkarın harmonik əsləbünə milliliyini ifadə edir. Burada məqamın fundamental rolunu vurgulamaq lazımdır. "Aşıqsayağı"dakı Əmirov harmoniyalı melodiyanın məqam təbətiనə tabedir. Pyesdə xalq janrvari dualizmi - mahnivariqlik və rəqsvariqlik - muğam və aşiq ifaçılığı vəhdət təşkil edir. İntonasiyalı-melodik, məqam-tonal və harmonik xüsusiyyətlər pyesin obrazlı məzmununa uyğundur.

Bəstəkar tərəfindən geniş tətbiq olunan "Şur" məqamı pyesin minor tonalığının (natural h-moll) intonasiya əsası ilə səsleşir. Pyes boyu major-minor boyalarının növbələşməsi fortepiano fakturasında milli məqam əsasını gücləndirir. Fortepiano fakturasında milli metroritm xüsusiyyətlərinə fonunda inkişafın I oktavdan tədricən yüksək registrə qədər genişlənməsinə Əmirovun fortepiano üslubunun özünəməxsus koloristik tapıntısi adlandırmışdır.

F.Əmirov - "12 miniatür" silsiləsindən "Aşıqsayağı"

F.Əmirovun "12 miniatür" silsiləsini tədqiq edən Z. Adıgözəlzadə bestəkarın Azərbaycan fortepiano yaradıcılığına getirdiyi yeniliklərden söz açır: "Öz əsərlərini yaradarkən bestəkar heç zaman tək dişonans səslərin, qırıq-qırıq fakturanın, melodik cəhətdən qarışıqlığın tətbiqi ilə zahirən müasir görünüş verməyə çalışmadı. O, inadla və bilmələ öz dilində danışır. Bu tekra redilməzlik və orijinallıq yeni, müasir və milli-xalq xarakterinin sintezinə emələ getirir. F.Əmirov yorulmaq bilmədən həmişə xalq musiqisinin xüsusiyyətlərini öyrənir, folklor irlsinin dərinliklərindən on qiyaməti elementləri əldə edir və öz yaradıcılıq təcrübəsində onlardan düzgün istifadə edir. Bununla bərabər o, müasir insanın hiss və hayecanlarına, onun təfakkür terzinə cavab verən vasitələr də axtarıb tapır" (2).

Fortepiano miniatür janrının yaradıcılığının müxtəlif mərhələlərində müraciət edən Fikret Əmirov böyük tərbiyə və bediə deyərə malik parlaq milli və orijinal əsərlər yaratmışdır. O, uşaq - pedaqoqi repertuarı aynayı miniatürlər və iki silsile ilə zənginləşdirərək variasiyalar, iki prelüt - "Bahar nəğməsi", "Nığlı"; "Uşaq lövhələri" və "12 miniatür" yaratmışdır. F.Əmirovun fortepiano silsilələrində fəzadlı lirik və ya janr-məişət lövhələrinin növbələşməsinin vasitəsi ilə uşaqın daxili əlemi üzə çıxır. Z. Adıgözəlzadənin qeyd etdiyi kimi, "F.Əmirovun uşaq pyeslərinin

populyarlığının sıri, fikrimizcə, en çox onunla bağlıdır ki, programın şəhri və dərk olunması kimi mürəkkəb bir məsələ bestəkar tərəfindən onun əsərində yüksək sənətkarlıqla, uşaq psixologiyasına həssaslıqla nüfuz edərək hellini tapmışdır" (3).

F.Əmirovun "Aşıqsayağı" fortepiano miniatürü milli fortepiano müsicisində janvarılıyın parlaq və dəyərlər sehifelerindən biridir. Qeyd edək ki, ötən əsrin 50-ci illərində bestəkar yaradıcılığında aşiq müsicisinə meyl özünü daha bir əsərlə - fleyta və fortepiano üçün "Aşıqsayağı" ilə ifadə etmişdir.

Fleyta və fortepiano üçün "Aşıqsayağı" (1952) səda üçhisəlli formada yazılıraq, İakonizmi, yüksəmliliyi, inkişafın meqsədyönlülüyü ilə fərqlənir. Burada aşiq müsicisi çizgileri - improvisasiyallık, səciyyəvi ritmik şəkil, metr dəyişkənliliyi (2/4, 3/4) açıq-aydın hiss olunur. Fleytanı müsəyət edən fortepiano partiyası sekundada səs uyğunluqları, kvarta-kvinta gedisi, yarıəksildilmiş septakkordlarla zəngindir.

F.Əmirovun nəzərdən keçirilən fortepiano və kamera əsərlərinin tematizmında münaqışının mövcud olmaması, obrazların "konfliktləş" xarakteri özünü göstərir. Heyatın yumorlu ifadəsi ilə seçilən bu əsərlər parlaq milli xalq müsicisi ifadəliliyinin (improvizasiyallılıq, məqamvarılık və ritmik quruluş) təcəssümüdür.

ƏDƏBİYYAT

- Сеидов Т. Развитие жанров азербайджанской фортепианной музыки. Баку: Шур, 1992, с. 154
- Адигезалзаде З. Фортепианные миниатюры Фикрета Амирова. – Баку: Ишыг, 1979. – с. 5.
- Yenə orada, s.10.

- Заманова А. Фортепианное творчество Ф.Амирова. Автореф. дис... канд. искусств., Ташкент, 1984

- Алиева Л. Фортепианные циклы композиторов Азербайджана (вопросы эволюции жанра и стиля). Автореф. дис... канд. искусств., Баку, 2004

Стилевые черты ашыгской музыки в фортепианном творчестве Фикрета Амирова

Статья посвящена изучению национальных особенностей музыкального языка фортепианых произведений Ф.Амирова в контексте стилевых черт ашыгского творчества. Автор рассматривает фортепианные миниатюры композитора, на примере программных пьес под названием «Ашыгсаяги» («в Ашыгском стиле») выявляет параметры использования выразительных средств ашыгских напевов в композиторском творчестве.

Ключевые слова: фортепианская миниатюра, инструментальная пьеса, ашугская, жанровая записовка.

Style features of Ashig music in Fikret Amirov's piano works

The article is devoted to the study of the national peculiarities of the musical language of piano works by F.Amirov in the context of the stylistic features of Ashig art. The author examines the piano miniatures of the composer, using the example of program pieces titled "Ashygsayagi" ("in the Ashyg style") reveals the parameters for using the expressive means of the Ashig chants in composer's work.

Key words: piano miniature, instrumental piece, ashug, genre sketch.